



Azerbaycan Respublikası
Medeniyət və Turizm Nazirliyi

J

ÜZEYİR HACIBƏYLİ

AZƏRBAYCAN XALQ MUSİQİSİNİN ƏSASLARI

F3 P2

Musiqi məktəbləri və texnikumları üçün
«Azərbaycan xalq musiqisinin əsasları», «Solfecio»,
«İmprovizasiya və bəstələmə», «İxtisas aləti», «Ümumi fortepiano»
fənlərində azərbaycan լadlarının öyrənilməsinə dair
adaptasiya olunmuş

DƏRS VƏSAİTİ

Tərtibçi – Tərlan Seyidov

Not nəşrləri və
səsyazmaları şöbəsi

*MUSIQLI İNCƏSƏNƏTİNİN DAHİ KLASSİKİ
ÜZEYİR HACIBƏYLİNİN ANADAN OLMASININ
125 İLLİYİNƏ HƏSR OLUNUR*



7312

ÜZEYİR HACIBƏYLİ

AZƏRBAYCAN XALQ MUSIQİSİNİN ƏSASLARI


Musiqi məktəbləri və texnikumları üçün
«Azərbaycan xalq musiqisinin əsasları», «Solfecio»,
«İmprovizasiya və bəstələmə», «İxtisas aləti», «Ümumi fortepiano»
fənlərində azərbaycan ladlarının öyrənilməsinə dair
adaptasiya olunmuş

DƏRS VƏSAİTİ

Tərtibçi – Tərlan Seyidov

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

BAKİ – 2010



Üzeyir Hacıbəylinin «Azərbaycan xalq musiqisinin əsasları» elmi işinin adaptasiya versiyası
musiqi məktəbləri şagirdləri üçün BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasında
hazırlanmış və BMA-nın Elmi Şurasının iclasında təsdiq olunmuşdur
(28 oktyabr 2009-cu il tarixli 2 sayılı protokol).

TƏRTİBÇİ:

BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının bödii rəhbəri və direktoru,
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətsünnətləşdirmə doktoru,
professor

TƏRLAN SEYİDOV

Rəyçilər:

BMA-nın «Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi» kafedrasının müdürü, Azərbaycan
Respublikasının xalq artisti, sənətsünnətləşdirmə doktoru, professor
Ramiz ZÖHRABOV

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA-nın Memarlıq
və incəsənət institutunun «İncəsənət əlaqələri» şöbəsinin müdürü,
sənətsünnətləşdirmə doktoru, professor
Rəna MƏMMƏDOVA

ISBN 978 - 9952 - 438 - 62 - 8

© T. SEYİDOV, 2010

ÖN SÖZ

«Mənim bu əsərim Azərbaycan xalq musiqisinin
əsas cəhətlərini öyrənmək üçün nəzəri bir vəsait
və Azərbaycan ladları əsasında musiqi yazan
bəstəkarlara yaradıcılıq köməyidir.»

Üzeyir Hacıbəyli. Azərbaycan xalq musiqisinin əsasları.
Bakı: «Yazıçı», 1985, səh. 12.

Xalqımızın mədəni irlisinə yenidən yaranmış maraq, xüsusən də
musiqicilər tərəfindən bəslənilən münasibət məsələsi hal-hazırda xüsusi
aktuallıq kəsb edir. İndiki zəmanədə etnik şürur fəallaşdırılması, öz milli
mədəni irlisinə bəslənilən diqqət bunu təsdiqləyir. Məhz buna görə də ənənəvi
xalq mədəniyyəti əsaslarının, mədəni mökanın minillik qarvanılma
təcrübəsinin və onun gələcək nəsillərə ötürülməsi mexanizmlərinin dörk
olunması olduqca ənənəlidir. Həmin istiqamətdə qanuna tam uyğun olaraq
pedaqoji fikir fəallaşır, həmin problematika üzrə təhsil-tərbiyə məsələlərinin
effektiv həll yolları axtarılır. Bu sıradə duran ilk ənənəli məsələlərdən biri –
milli musiqi təhsilinin islahatı və layihələşdirilməsidir ki, burada çoxsəviyyəli
tədris-tərbiyə prosesində uzun müddətlər ərzində tam şəxsiyyətin
formalaşdırılmasına yönəldilən varislik prinsipləri nəzərdə tutulmalıdır.

Əsas problemin bu cür qoymuluşu zamanı musiqi təhsili ocaqlarının təhsil
sahəsində mütxəssisləri formalasdırıban, bir kadr kimi hazırlaşdırın struktur
kimi qarşıya qoymuğu ən yeni məsələlər, sözsüz ki, musiqi təhsili sisteminin
əvvəlki mərhələlərində sınaqdan keçirilmiş yeni, eksperimental təhsil
metodlarına əsaslanmalıdır. Bu istiqamətdə aparılacaq axtarışlar zamanı
müasir təhsil təcrübəsinin milli musiqi mədəniyyətimizin çoxsərlik ənənələri ilə
qovuşmasına arxalanma nəzərdə tutulur. Xüsusilə də, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyası nəzdində Orta ixtisas musiqi məktəb-studiyasında
tələbələrin gələcək pedaqoqlar kimi yetişdirilməsi sahəsində müasir musiqi
mədəniyyətinin bütün tələbələrinə cavab verən zəmin və şərait uzun illər boyu
yaradılmışdır. Bu zəmin tədris, tərbiyə və folklor kimi komponentlərin bütöv
bir tədrisi-metodik prosesdə birləşdirilməsinə əsaslanıb, həmin prosesdə
yaranan məsələ və problemlərin eksperimental, yaradıcı surətdə həll
olunmasını nəzərdə tutur.

Beləliklə, keçirilən islahatlar nəticəsində məktəb-studiyanın öz
mentaliteti yaranmışdır ki, bu, təcrübəçi tələbələri də cəlb edən eksperimental
iştirakçıdır. Bir sənət orijinal proqramların yaradılmasına əsaslanır. Həmin
proqramlardan sənətsünnətləşdirmə doktoru, professor Məcnun Kərimovun «Qədim
Azərbaycan musiqi alətləri» fənni üzrə müəllif proqramını; sənətsünnətləşdirmə
namizədi, dosent Adilə Yusifovanın «Azərbaycan xalq musiqisinin əsasları»
fənni üzrə müəllif proqramı, məktəb-studiyanın müəllimi İmima Əliyevanın
«Azərbaycan musiqisi əsasında lad-intonasiya eşitmə qabiliyyətinin tərbiyəsi»
adlı metodiki tövsiyəsini misal çəkmək olar.

Nəzəri biliklərin qarvanılması şagirdlərin xüsusi və ümumi fortepiano, orkestr və xalq çalğı alətləri, kamerası ansamblı və akkompanemənt siniflərində ifa etdikləri Azərbaycan bəstəkarlarının əsərlərinə dair tərtib etdikləri referat və annotasiyalarda on geniş tətbiqini tapır. Bu biliklərin mənimsənilməsi məqsədilə tətbiq olunan ən ənənəvi üsullardan biri də – 1983-cü ildən etibarən məktəb-studiyanın müntəzəm olaraq keçirdiyi elmi-ifaqlıq konfransları və müsabiqləridir, eləcə də «Azərbaycan bəstəkarlarının əsərləri tədris repertuarında» devizli festivallardır.

Sagirdlərin darrakə fəaliyyətinin və yaradıcı təsəkkürünün bu planda formalasdırılmasının vacib aspekti kollokviumlardır ki, məktəb-studiyada tədris ilində iki dəfə keçirilir. Kollokviumlar müxtəlif fənlərin öyrənilməsindən qarvanılan biliklərin cəmləşdirilməsi məqsədini daşıyır və müxtəlif fənlər, ümumənəni hazırlığa dair məsələlərlə yanaşı, Azərbaycan ladlarına aid sualları da daxil edir.

Təcrübə-eksperimental, metodik və pedaqoqi iş növləri arasında «Opera hazırlığı» fakultativ sinifinin nəzdində otuz il eksperimental olaraq fəaliyyət göstərən Uşaq Musiqi Teatrının tamaşaları qeyd olunmadır. Bu tamaşalara xalq mahnı və rəqsləri daxil edilir. Beləliklə, məktəb-studiyada uzun illər boyu geniş profilli və geniş dünyagörüşünə malik, Azərbaycan xalq musiqisinin əsaslarını sərbəstliklə qarvayan musiqiçilərin hazırlanması üçün zəmin və şərait yaradılmışdır.

Uşaqların mənəvi, ədəbi və bədii-estetik inkişafına yönəldilmiş bütün bu iş növləri onlarda ənənəvi milli musiqi mədəniyyətinə tamamilə yeni münasibəti, bu mənənəni dərindən və qorunularaq öyrənilməsini tərbiyə edir, folklorun və ənənələrin gələcək nəslə ötürülmə mexanizmlərinin qorunması, materialın müasir həyata töbii şəkildə daxil olunması təmin edir.

Azərbaycanın xalq musiqi mədəniyyəti ənənələrinin öyrənilməsində görkəmli Azərbaycan klassiki Üzeyir Hacıbəylinin elmi irsi əsas tədris materialı rolunu oynayır. Onun «Azərbaycan xalq musiqisinin əsasları» adlı səmballı elmi əsəri nəinki hər bir Azərbaycan bəstəkarının, həm də Azərbaycan musiqisini öyrənen hər bir musiqiçinin stolüstü kitabıdır. Üzeyir Hacıbəylinin bu nəzəri əsəri öz böyük praktiki əhəmiyyətini bu günədə itirmir. Həmin kitabda Azərbaycan xalq musiqisinin lad sisteminin bütün zənginliyi mütəşəkkil elmi formada və aydın, anlaşıqlı ifadə şəklində sistemləşdirilmiş, Azərbaycan xalq musiqi dilinin lad strukturunun qanunlarının kamil şəkildə anlanılıb qarvanılması öz əksini tapmışdır.

Məktəb-studiyanın hazırladığı Üzeyir Hacıbəylinin məhz bu fundamental əsəri əsasında adaptasiya olunmuş dərs vəsaiti musiqi məktəbləri şagirdləri üçün metodik zəmin rolunu oynayır.

Məktəb-studiyanın nəşrə hazırladığı dərs vəsaitinin əsas məqsədi – musiqi məktəb şagirdlərinin öz milli köklərinə, Azərbaycan xalq ənənəsinin əsaslarına maraq oydalması, milli musiqi eşitmə qabiliyyəti və təsəkkürü sahəsində gen yaddaşının bərpası və fəallaşdırılmasıdır. Azərbaycan xalq musiqi mədəniyyəti ənənələrinin öyrənilməsi üzrə aparılan işin bir hissəsi olaraq, ladların nəzəri öyrənilməsi müxtəlif üsullarla öz təcrübə tətbiqini tapır.

Həmin problem baxımından Ü.Hacıbəylinin kitabının adaptasiya olunmuş materialları əsasında tərtib olunan dərs vəsaiti xüsusi aktuallıq kəsb edir.

Bu dərs vəsaiti boy atan musiqiçilər nəslinin musiqi tərbiyəsi və tohsili qarşısında duran bir sıra konkret məsələləri həll etmək məqsədini, xüsusun da Azərbaycan ladlarının kiçik siniflərdən başlayaraq öyrənilməsi üçün əlverişli şəraitin yaradılması məqsədini irəli sürürlər.

«Azərbaycan xalq musiqisinin əsasları» kursundan olaraq, materialın möhkəmləndirilməsi eləcə də bu fənnin solfecio dörslərinə daxil edilməsi, Ü.Hacıbəyli tərəfindən azərbaycan ladları əsasında bəstələnmış melodiyaların imla kimi yazdırılması, transponizə edilməsi və s. vasitəsilə həll olunmalıdır. Burada yuxarıda sadalanın not materiallarının ixtisas fortepiano, ümumi fortepiano dörslərində ifa olunması da böyük əhəmiyyət kəsb edir. Gələcək bəstəkarların azərbaycan ladlarında musiqi bəstələməsi bacarığının tərbiyəsi baxımından da vacibdir.

Gənc musiqiçinin Azərbaycan ladları fənni üçün adaptasiya olunmuş dərs vəsaitindəki material bu ardıcılıqla təqdim olunur: əvvəl səsdüzümləri, tam və yarım kadensiylər, Ü.Hacıbəylinin əsərlərindən gotirilən nümunələr, sonra isə onun xalq musiqisinə aid gətirdiyi və əsərinin əlavə hissəsində göstərdiyi misallar verilir. Əgər səsdüzümləri ilə kadensiylərlər onların yalnız öz quruluş prinsipləri barədə təsəvvür yaradırsa, Ü.Hacıbəylinin bütün lad və onların şöbələrinə aid bəstə nümunələri öz qanuna uyğun ardıcılığında düzülərək şagirdlərə mügəmin strukturunu anlamaqda kömək edə bilər. Hazırkı dərs vəsaiti, şübhəsiz ki, respublikamızın musiqi məktəblərinin gündəlik tədris-metodik təcrübəsində faydalı metodik dayaq ola bilər.

Ümumiyyətlə, gənc musiqiçilərin təhsilinin bütün mərhələlərində «folklor komponentinin» daxil edilməsi məktəb-studiyanın eksperimental fəaliyyətində pozitiv təcrübə kimi özünü göstərir. Məktəb-studiyanın musiqi təhsili proqramları öz strukturu, istiqaməti və məzmunu etibarı ilə komplekslidir. Proqramların kompleksliyi musiqi mədəniyyətinin yalnız ayrıca istiqamətlərinin məhdud ixtisası öyrənilməsinin qarşısını almaqdən deyil, eləcə də onun xalq musiqi mədəniyyəti ilə birləşməsi zamanı bütövülüyüünə anlaşılmışından irəli gelir.

Beləliklə, məzmun ilə eksperimental işin metodik təminatının sıx vəhdəti, eləcə də gələcək professional pedaqoqların hazırlanmasında varisliyin həyata keçirilməsi Bakı Musiqi Akademiyası və onun eksperimental bazası olan Orta ixtisas musiqi məktəb-studiyasının birgə fəaliyyəti üçün başlıca məqsəddir. Fərhad Bədəlbəylinin dediyi kimi, «Məktəb-studiya uşaqların musiqi tərbiyəsinin təsdiqlənmiş mərkəzinə çevrilmişdir».

Üzeyir Hacıbəylinin 1985-ci ildə «Yazıcı» mətbəəsində nəşr olunmuş «Azərbaycan xalq musiqisinin əsasları» kitabının adaptasiya olunmuş variantında kitabın II hissəsindən istifadə edilmişdir.

Kvadrat mətərizələrdə istifadə edilən mətnin səhifələrinin nömrələri göstərilmişdir. Mətərizədəki həmin nömrələr şagirdlərə bu elmi əsəri daha dərinlənən öyrənməyə imkan verəcəkdir.

Tərlan Seyidov

ƏSAS LADLAR

Bədii-ruhi cəhətdən «Rast» dinleyicidə mərdlik və gümrəhliq hissi, «Şur» şən, lirik əhvalı-ruhiyyə, «Segah» məhəbbət hissi, «Şüşlər» derin kədər, «Çahargah» heyacan və ehtiras, «Bayati-Şiraz» qəmginlik, «Hümayun» isə «Şüşlər»ə nisbətən daha derin bir kədər hissi əyadır [s.16].

RAST

Do mayəli "Rast" ladının səsqatarı



1 - 1 - 0.5 formulu üzrə qurulmuş üç bərabər tetraxordun qovuşuq birləşməsi «Rast» ladının səsqatlarını əmələ gətirir. Bu səsqatarında o r t a tetraxordun birinci pərdəsi - *do* - ladın mayəsi və əsas tonundur [s.47].

Tam kadanslar



Yarım kadanslar



"Rast" ladında bestələnən melodiya


Başlangıç ifadənin bu və ya başqa pərdədə bitməsi «Rast» və bir çox sonrakı ladların şöbələrini təyin edir (başlangıç ifadə birinci xanəni təşkil edərək ikinci xanənin əvvəlində bitir) [s.52].

Allegro moderato


Mayeyi-Rast (birinci ifadə ikinci xanənin əvvəlində maya ilə tamamlanır - *do* birinci oktava) [s.56]



Hüseyni (birinci ifadə ikinci xanənin başlangıcında mayanın üst kvartası - *fa* - ilə bitir) [s.56]




Vilayəti (birinci ifadə ikinci xanənin başlangıcında, mayanın kvintasında - *sol* - ilə bitir) [s.57]



Hüseyni (təkrar) [s.57]



Eraq (bir oktava yuxarıya köçürüldən «Mayeyi-Rast») [s.60]



Gerayı (altı aparıcı ton - si - səsqatarındaki sorhəd tonu - si-bemol - ilə avaz olunur) [s.60]



Hüseyni (təkrar) [s.60]



ŞUR

Re mayəli "Şur" ladının səsqatarı



1 - 0,5 - 1 formulu üzrə qurulmuş və qovuşaq (zəncirvari) üsul ilə birləşmiş üç bərabər tetraxord «Şur» ladının səsqatalarını əmələ gətirir. Bu səsqatarda orta tetraxordun birinci pərdəsi - re - ladın mayəsidir. «Rast» ladının keçmiş mayəsi (bu səsqatlarında üçüncü pərdə - do) burada səsqatalarının əsas tonu olmaq hüququnu özündə saxlayır) [s.63-64].

Tam kadanslar



Yarım kadanslar




"Şur" ladında bəstələnən melodiya

Allegretto

Mayeyi-Şur (birinci ifadə ikinci xanənin əvvəlində mayə - re - ilə qurtarır) [s.67]





Zəmin-xara (birinci ifadə ikinci xanənin əvvəlində mayonin üst mediantası - *fa* - ilə qurtarır)



Sur-sahnaz (birinci ifadə mayonin üst kvartası ilə ikinci xanənin əvvəlində qurtarır)



Hicaz (birinci ifadə mütləq mayonin kvintasından - *la* - başlanmalıdır; yaxşı olar ki, o, ikinci xanənin əvvəlində mayonin üst kvartasında - *sol* - ilə tamamlansın) [s.71]



Zəmin-xara (təkrar) [s.71]



Bayati-kürd (kvinta quruluşu tarafə yönolma; birinci ifadə ikinci xanənin əvvəlində adəton yeni mayadı - *la* - ilə qurtarır) [s.73]





«Hicaz» (təkrar) [s.74]



Səmiyi-şəms («Mayeyi-Şur»un bir oktava yuxarıda təkrarı) [s.76]



Nişibi-foraz (kvarta yuxarı yönülmə; «Hicaz» şöbasını kvarta yuxarı - re - təkrar etmək məsləhət görülür) [s.76]



SEGAH

Mi mayəli "Segah" ladının səsqatarı



0.5 - 1 - 1 formulu üzrə qurulmuş və qovuşq (zəncirvari) üsulda birləşmiş üç bərabər tetraxord «Segah» ladının səsqatlarını əmələ gətirir. Bu səsqatarında orta tetraxordun ikinci pərdəsi - *mi* - ladın mayəsidir. Səsqatının ikinci pərdəsi - *do* - əsas ton, yəni mayənin alt tersiyasi vəzifəsini görür [s.80].

Tam kadanslar



Yarım kadanslar



"Segah" ladında bəstələnən melodiya

Allegretto

Mayeyi-Segah (birinci ifadə ikinci xanının əvvəlində mayə - *mi* - əsas qurtarı) [s.82]



Şikesteyi-fars (birinci ifadə ikinci xanının əvvəlində və ikinci ifadə dördüncü xanının əvvəlində əsas tonun kvintində - *sol* - əsas qurtarı) [s.83]



Mübariqə (birinci ifadə osas ton kvintasının üst aparıcı tonu - *lya* - ilə başlıyır) [s.84]

Eraq (osas tonu - *do* - bir oktava yukarı qaldırır) [s.85]

Şüstər

Lya mayəli "Şüstər" ladının səsqatarı

0,5 - 1 - 0,5 formulu üzrə qurulmuş və ayrı birləşmiş (altı tetraxordun dördüncü pərdəsi) üst tetraxordun birinci pərdəsi arasında artırılmış sekunda intervalı əmələ gəlir. İki hərəkət tetraxord "Şüstər" ladının səsqatlarını əmələ getirir.

Bu səsqatlarında üst tetraxordun ikinci pərdəsi - *lya* - ladın mayəsidir.

Tamamlayıcı pərdə - *mi* [s.87-88].

0,5 - 1 - 0,5 formulu üzrə qurulmuş və ayrı birləşmiş (altı tetraxordun dördüncü pərdəsi) üst tetraxordun birinci pərdəsi arasında artırılmış sekunda intervalı əmələ gəlir. İki hərəkət tetraxord "Şüstər" ladının səsqatlarını əmələ getirir.

Bu səsqatlarında üst tetraxordun ikinci pərdəsi - *lya* - ladın mayəsidir.

Kadanslar

"Şüstər" ladında bəstələnən melodiya

Moderato
Mayeyi-Şüstər (birinci ifadə ikinci xanının əvvəlində mayənin alt kvartası - *mi* - ilə qurtarır) [s.90]

Tərkib (birinci ifadə ümumiyyətlə mayənin üst aparıcı tonu - *si* - ilə başlanır) [s.91]



ÇAHARGAH

Do mayeli "Çahargah" ladının səsqətəri



0,5 - 1,5 - 0,5 formulu üzrə qurulmuş üç bərabər tetraxord «Çahargah» ladının səsqətarını əmələ gətirir; bu şərtlə ki, bunlardan alt tetraxord orta tetraxordla qovuşur (zəncirvari) üsulda və orta tetraxord üst tetraxordla ayı (yaňaşırı birloşmə) üsulda birloşsin. Səsqətarının dördüncü pərdəsi birinci oktava - *do* - ladın mayası vəzifəsini görür [s. 92-93].

Tam kadanslar




Yarım kadanslar



"Çahargah" ladında bestələnən melodiya

Andante
Mayeyi-Çahargah (ikinci xanənin əvvəlində birinci ifadə maya - *do* birinci oktava - *ilo* qurtarır) [s. 95]



Bəstə-Nigar (birinci ifadə tersiyə ilə başlanıb maya
tersiyası - *mi* - *ilo* qurtarmasını tələb edir) [s. 96]



Manəndi-müxalif (ikinci xanənin əvvəlində birinci ifadə üst kvartada - *fa* - *ilo* qurtarır) [s. 97]



Hasar (kvinta - *sol* - yuxarıya köçürülmüş
«Çahargah», köməkçi mövzu kimi) [s. 99]



Müxalif (avvalki mayanın kvintasının üst aparıcı
tonu yeni maya - *luu bemol* - əmələ gətirir) [s. 100]



Mənsuriyyə («Mayeyi-Cahargah»ın bir oktava yuxarı köçürülməsi) [s.101]


BAYATI-ŞIRAZ

Do mayəli "Bayati-Şiraz" ladının səsqatarı



1 - 1 - 0,5 formulu üzrə qurulmuş və orta yarımton vasitəsilə birləşmiş (üst tetraxordun birinci pərdəsinə nisbatan) iki bərabər tetraxord «Bayati-Şiraz» ladının səsqatlarını əmələ gətirir. Bu səsqatlarında alt tetraxordun axırıncı pərdəsi - *do* - ladın mayəsidir [s.104]

Tam kadanslar



Yarım kadanslar



"Bayati - Şiraz" ladında bestələnən melodiya

Moderato

Mayeyi-Bayati-Şiraz (ikinci xanənin əvvəlində birinci ifadə məyə - *do* - ilə qurtarır) [s.107]



Bayati-İsfahan (birinci ifadə «Mayeyi-Bayati-Şiraz» tökrək edir, cavabverici cümlə mayonin alt mediantası - *la* - ilə qurtarır) [s.108]



Hüzzal (mayonin kvintası - sol - ilə başlanır)
[s.109]



HÜMAYUN

Do və Lya mayəli "Hümayun" ladının səsqatarı



0,5 - 1,5 - 0,5 formulu üzrə qurulmuş və orta ton vasitəsilə birləşmiş iki bərabər tetraxord «Hümayun» ladının səsqatalarını əmələ gətirir. Bu ladın səsqatalarında iki mayə vardır. Onlardan birincisini - *do* - alt tetraxordun dördüncü pərdəsi, ikincisini *la* - üst tetraxordun dördüncü pərdəsi əmələ gətirir. Melodiyanın əmələ gəlməsi alt tetraxordun bir oktava yuxarıya qaldırılmasını tələb edir. Bu halda səsqatarı belə olur [s.112]:



Bu səsqatarı *lya* və *do* mayəli iki natamam «Şüstər» səsqatalarından ibarətdir [s.113].

Kadanslar

Tam kadans adətən ikinci mayonin (*do*) alt kvartasında (*sol*) dayanmaqla əmələ gəlir; lakin «Hümayun»un başqa tamamlanma üsulu da vardır: qeyd etdiyimiz alt kvartada dayandıqdan sonra kadans yenə *do* davam edərək ikinci «Şüstər» səsqatalarının ikinci pərdəsində (*f/a*) dayanmaqla tamamlanır. Qeyd etmək lazımdır ki, «Hümayun» ladında melodiya çox vaxt bu pərdədən başlanır [s.113-114].

"Hümayun" ladında bestelenen melodiya

«Hümayun» ladında melodiya bestələrkən müvafiq fəsildə «Şüştor» ladına aid göstərilən qaydalar əsas götürülməlidir. Birinci cümlə (və yaxud birinci period) adətən birinci «Şüştor»da, cavabverici cümlə ikincisində bestələnir. Birinci «Şüştor»dan ikinci «Şüştor»da keçilərkən, birinci «Şüştor»ın aparıcı tonu və ikinci «Şüştor» mayısının alt tersiyası enharmonikləşdirilir [s.114].


Moderato
Mayeyi-Hümayun (*fl/fl* mayısı birinci «Şüştor» kimi) [s.116]

Tərkib (*do* mayısı ikinci «Şüştor»dan «Tərkib» kimi) [s.115]

ƏLAVƏ LADLAR

ÇAHARGAH (ikinci növ)

İkinci növ Do mayeli "Çahargah" ladının səsqatarı



0,5 - 1,5 - 0,5 formulu üzrə qurulmuş tetraxord 1 - 1 - 0,5 formulu üzrə qurulmuş tetraxordla ayrı birləşdiriləndə (yanaşı birləşmə), ikinci növ «Çahargah» ladının səsqatarı alınır [s.117].

Tam və yarım kadanslar

İkinci növ «Çahargah» ladının tam və yarım kadansları eynilə birinci növ «Çahargah»da olduğu kimidir [s.119].

İkinci növ "Çahargah" ladında bestelenen melodiya


İkinci növ «Çahargah» ladında melodiyalar bestələmək üçün müvafiq fəsildə birinci növ «Çahargah» ladına aid göstərilmiş qaydalar əsas götürülməlidir [s.119].

Allegro moderato

Mayeyi-Çahargah



Bestə-Nigar



The image shows two pages of a musical score. The left page contains six staves of music for a single instrument. The first three staves are labeled "Manendi-mükalif" and feature various note heads and stems. The next three staves are labeled "Andante Hasar" and show more complex rhythmic patterns with eighth and sixteenth notes. The right page continues the musical score with five staves. The first four staves are unlabeled and follow the same melodic and harmonic patterns as the first section. The fifth staff is labeled "Mükalif" and begins with a different melodic line, featuring eighth-note pairs and sixteenth-note patterns.

This page continues the musical score from the previous page. It consists of five staves of music. The first four staves are unlabeled and continue the established melodic and harmonic patterns. The fifth staff is labeled "Mükalif" and introduces a new section with a distinct melodic line, characterized by eighth-note pairs and sixteenth-note patterns.

Mansuriyya

ŞAHNAZ

"Şahnaz" ladının səsqatarı



«Şahnaz» ladının səsqatlarında 1 - 1 - 0,5 formulu üzrə qurulmuş tetraxorda ayrı üsul ilə 0,5 - 1,5 - 0,5 formulu üzrə qurulmuş tetraxord birləşdirilir. Alt tetraxordun bütün pərdələri «Şahnaz» ladında mayə ola bilər [s.122-123].



Tam və yarım kadanslar

"Rast", "Şur" və "Segah"da olduğu kimiidir.

"Şahnaz" ladında bəstələnən melodiya

Allegretto

Mayeyi-Şahnaz (birinci ifadə ikinci xanənin əvvəlində mayənin kvintasında - sol - ilə bitir) [s.123]





SARƏNC

Mi mayeli "Sarənc" ladının səsqatarı



«Sarənc» əlavə lədi səsqatalarının quruluş formulu ikinci növ «Çahargah» lədi səsqatalarının quruluş formulu kimidir; yəni: $0,5 - 1,5 - 0,5 + 1 - 1 - 0,5$. Fərqli bundadır ki, ikinci növ «Çahargah» lədi səsqatlarında alt tetraxordun axırına pərdəsi ilə üst tetraxordun birinci pərdəsi arasında bütöv ton, «Sarənc» səsqatlarında isə yarım ton olur. Alt tetraxordun sonuncu pərdəsi lədin mayəsidir [s.126].

Tam və yarım kadanslar

Əlavə «Sarənc» lədi alt aparıcı tonundan başqa özünün bütün pərdələrinə və mayəsinin səsqatlarında tutduğu vəziyyətə görə «Segah» ladına oxşardır. Onun həm tam, həm də yarım kadansları «Segah» ladında olduğu kimidir [s.128].

"Sarənc" ladında bəstələnən melodiya

«Segah» ladında və onun şöbələrində müsiki bəstələmək qaydalarının hamısı cynilə «Sarənc» ladına da aiddir [s.128]. Bu misalda «Əraqş» şöbəsi bir oktava yuxarı köçürülmüş «Mayeyi-Sarənc» ilə əvəz olunmuşdur [s.130].

Allegretto
Mayeyi-Sarənc

Şikəsteyi-fars

Mübəriqə

A musical score consisting of six staves of music. The music is written in common time (indicated by '8') and uses a variety of clefs (G-clef, F-clef, C-clef). The score includes several dynamic markings such as 'f' (fortissimo), 'ff' (fortississimo), and 'p' (pianissimo). The music features complex rhythmic patterns, including eighth-note and sixteenth-note figures, and some grace notes.


XALQ MUSIQISI NÜMUNƏLƏRİ
Do mayəli "Rast" ladında xalq mahnısı

1. Allegretto

A musical score consisting of five staves of music. The music is in G major (indicated by a 'G' above the staff) and 6/8 time. The score includes dynamic markings like 'f' and 'ff'. The music features eighth-note and sixteenth-note patterns, with some grace notes and slurs.

Arazbarı («Rəng» formalı) Re mayəli "Şur" ladında

A musical score consisting of two staves of music. The music is in G major (indicated by a 'G' above the staff) and 3/4 time. The score includes dynamic markings like 'f' and 'ff'. The music features eighth-note and sixteenth-note patterns, with some grace notes and slurs.



Sol mayeli "Rast" ladında röng

3. *Allegretto*

This musical score consists of eight staves of music for a single instrument. The key signature is one sharp (F#). The tempo is Allegretto. The music features various rhythmic patterns, including eighth-note groups and sixteenth-note figures. The notation includes several fermatas and grace notes.

"Sarənc" ladında röng

4. *Moderato*

This musical score consists of nine staves of music for a single instrument. The key signature is one flat (B-flat). The tempo is Moderato. The music features eighth-note and sixteenth-note patterns, with some slurs and grace notes. The notation includes several fermatas and dynamic markings like 'f' (forte) and 'p' (piano).



Sol mayeli "Bayatı-Şiraz" ladında reng

5. *Andante tr*

A musical score consisting of ten staves of music for a single instrument, labeled "5. Andante tr". The music is written in common time (indicated by 'C') and uses a treble clef (indicated by a G-clef). The key signature changes throughout the piece, including sections with one sharp (F#) and one flat (B-flat). The notation includes various note values such as eighth and sixteenth notes, and rests. Measure numbers are present at the beginning of some staves.

Sol mayeli "Bayatı-Şiraz" ladında rəng

6. *Allegro*

Sheet music for 'Sol mayeli Bayati-Siraz' in G minor. The music consists of ten staves of musical notation for a single instrument. The notation includes various note heads, stems, and rests, with some notes having trills indicated by 'tr' above them.

Sheet music for 'Sol mayeli Cahargah' in A minor. The first two staves show a melodic line with eighth-note patterns and rests.

Sheet music for 'Sol mayeli Cahargah' in A minor. The third and fourth staves continue the melodic line with eighth-note patterns and rests.

Sheet music for 'Sol mayeli Cahargah' in A minor. The fifth and sixth staves continue the melodic line with eighth-note patterns and rests.

Sheet music for 'Sol mayeli Cahargah' in A minor. The seventh and eighth staves continue the melodic line with eighth-note patterns and rests.

Sol mayeli "Çahargah" ladında rəng

7. *Allegro*

Sheet music for 'Sol mayeli Cahargah' in A minor. The ninth and tenth staves conclude the piece with a final melodic line.

Sheet music for 'Sol mayeli Cahargah' in A minor. The eleventh and twelfth staves conclude the piece with a final melodic line.

Sheet music for 'Sol mayeli Cahargah' in A minor. The thirteenth and fourteenth staves conclude the piece with a final melodic line.

Sheet music for 'Sol mayeli Cahargah' in A minor. The fifteenth and sixteenth staves conclude the piece with a final melodic line.

Sheet music for 'Sol mayeli Cahargah' in A minor. The seventeenth and eighteenth staves conclude the piece with a final melodic line.




Do mayeli ikinci növ "Çahargah" ladında rəng

Moderato

8.





MÜNDƏRİCAT

Tərlan Seyidov. Ön söz.....	5
ƏSAS LADLAR.....	8
Rast.....	9
Şur.....	11
Segah.....	15
Şüşter.....	17
Çahargah.....	18
Bayatı-şiraz.....	21
Hümayun.....	23
ƏLAVƏ LADLAR.....	25
Çahargah (ikinci növ).....	25
Şahnaz.....	29
Sarənc	31
XALQ MUSIQİSİ NÜMUNƏLƏRİ.....	33

ÜZEYİR HACİBƏYLİ

AZƏRBAYCAN XALQ MUSİQİSİNİN ƏSASLARI

Musiqi məktəbləri şagirdləri üçün
«Azərbaycan xalq musiqisinin əsasları», «Solfecio»,
«İmprovizasiya və bəstələmə», «İxtisas aləti», «Ümumi fortepiano»
fənlərində azərbaycan laqlarının öyrənilməsinə dair
adaptasiya olunmuş

DƏRS VƏSAITİ

Tərtibçi – Tərlan Seyidov

BAKİ – 2010

Kompyuter not qrafikası, maket və dizayn – Yavər Nəmətli

Yığılmağa verilmişdir: 07.04.2010
Çapa imzalanmışdır: 12.05.2010
Ofset kağızı. Format 60X84 1/8
Şərti çap vərəqi 6. Tiraż 1000 sədəd.



Kitab "E.L." Nəşriyyat və Poligrafiya Şirkəti MMC-nin
matbaəsində ofset üsulu ilə çap edilmişdir.

Ünvan: Bakı şəhəri, Dəməgül qəsəbəsi 3105-ci məhəllə.
Tel: 562-83-03; 563-54-42.
Direktor: Cəfər Əziz oğlu Bağırov

